



Avropa İttifaqı
tərəfindən
maliyyələşdirilir

EU4Environment
Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl İqtisadiyyat

**Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən “EU4Environment” təşəbbüsü
çərçivəsində Abşeron-Xızı İqtisadi Rayonu və Bakı İqtisadi Rayonunda
yerləşən müəssisələr üçün Sənaye Tullantılarının Xəritələşdirilməsi (IWM)
üzrə texniki tədbir**

Gündəlik

Qeydiyyat [linki](#)

Tarix: 24 Avqust, 2022

Vaxt: 14:00 AM - 15:45 PM (Bakı vaxtı),

Format: Zoom proqramı vasitəsilə onlayn video konfrans

Dil: Azərbaycan və İngilis (sinxron tərcümə ilə)

Action implemented by:



Gündəlik

Moderator: xanım Asya Çələbova, ACE Group Consultants MMC-nin direktoru

Vaxt (GMT+4)	Bənd
14:00-14:10	Salamlama Xanım Qabriela Kordoba, EU4Environment Resurs Səmərəliliyi Eksperti, Dairəvi İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Departamenti, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (UNIDO) xanım Asya Çələbova, Direktor, ACE Group Consultants MMC
14:10-14:25	İstehsalat Tullantılarının Xəritələşdirilməsi: Ümumi icmal, məlumat toplama prosesi və qarşılaşılan çətinliklər cənab Tofiq Həsənov Aparıcı milli ekspert, ACE Group Consultants MMC
14:25-14:50	Tullantıların xəritələşdirilməsinin yekunu: nəticələr, faydalar və fokus sektorlarda istehsal müəssisələri üçün təklif olunan tədbirlər cənab Henrik Toremark Beynəlxalq Dairəvi İqtisadiyyat Eksperti, SWECO International AB
14:50-15:05	Dairəvi iqtisadiyyat prinsipləri və Azərbaycanda tətbiq strategiyaları cənab Yaşar Kərimov, RSĐTİ fəaliyyətlərinin Azərbaycanda milli koordinatoru
15:05-15:30	Müzakirələr, suallar və cavablar sessiyası (bütün iştirakçılar)
15:30-15:45	Yekun qeydlər

Praktiki məlumat

Tədbir 24 avqust 2022-ci il tarixdə (Bakı vaxtı ilə 14:00 - 15:45) təşkil olunacaq. Tədbir Zoom platformasından istifadə etməklə onlayn formatda keçiriləcəkdir. Tədbir zamanı təqdimatlar olacaq və iştirakçılarla müzakirələr aparılacaqdır. Tədbir Azərbaycan və ingilis dillərində keçiriləcək və sinxron tərcümə təmin ediləcəkdir.

Maraqlanan iştirakçılar görüşdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər:

https://unido-org.zoom.us/join/ztZAtD-2oqz0sGdfODqijt8SeaR_H6q7ov9o-

Tədbirin məqsədləri

Tədbir aşağıdakı əsas məqsədlərə diqqət yetirəcəkdir:

- İstehsalat tullantılarının idarə edilməsi üzrə fəaliyyətin nəticələrini Abşeron-Xızı və Bakı iqtisadi rayonlarının nümayəndələrinə təqdim etmək;
- Təsbitləri dəqiqləşdirmək və yekun nəticələrə çatmaq üçün tullantıların xəritələşdirilməsi fəaliyyətlərinin ilkin nəticələrini müzakirə etmək;
- Seçilmiş fokus sektorlarında sənaye müəssisələri üçün tullantıların xəritələşdirilməsi ilə bağlı faydaları və yeni imkanları müzakirə etmək:
 - Tikinti materialları və komponentləri, o cümlədən sement və kinker istehsalçıları;
 - Metal əritmə və emal;
 - Tekstil məmulatlarının komponentləri;
 - Spirtli və spirtsiz içki istehsalçıları;

İştirakçılar

İştirakçı siyahısı Abşeron-Xızı İqtisadi Rayonu və Bakı İqtisadi Rayonunu təmsil edən müəssisələrin, o cümlədən istehsalat şirkətləri, yerli icra qurumları, elmi dairələrin nümayəndələri və müstəqil ekspertlər, həmçinin UNIDO və SWECO-nun nümayəndələrindən ibarətdir.

Bu tədbirin təşkilatçıları UNIDO, ACE Group Consultants MMC and SWECO şirkətidir.

Ümumi məlumat

Tullantıların xəritələşdirilməsi üzrə texniki tədbir Aİ-nin maliyyələşdirdiyi "EU4Environment" təşəbbüsü üzrə UNIDO-nun rəhbərliyi altında "Dairəvi İqtisadiyyat və Yeni Artım İmkanları" fəaliyyətləri çərçivəsində həyata keçirilir. Burada məqsəd sənaye tullantılarının idarə edilməsi və tullantıların xəritələşdirilməsi fəaliyyətlərinin ilkin nəticələrini təqdim etmək və Abşeron-Xızı İqtisadi Rayonu və Bakı İqtisadi Rayonunda yerləşən müəssisələrin nümayəndələrinə gələcək planların işlənilməsində və nəticələrin ümumiləşdirilməsində köməklik göstərilməsi üçün irad və təkliflərin bildirilməsi və lazımı töhfələrin verilməsinə imkan yaratmaqdır.

Ənənəvi olaraq, tullantıların idarə edilməsi tullantıların əmələ gəlməsindən onların son utilizasiyasına qədər olan prosesi idarə etmək üçün tələb olunan fəaliyyətlərə aiddir. Bura tullantıların idarə edilməsi prosesinin və tullantıların bağlı qanunların, texnologiyaların və iqtisadi mexanizmlərin monitorinqi və tənzimlənməsi fəaliyyətləri ilə yanaşı tullantıların toplanması, daşınması, təmizlənməsi və atılması daxildir. Bu yanaşmadan irəli gələrək dairəvi iqtisadiyyat prinsiplərinin tətbiqi dəyər zəncirindəki resurs boşluqlarını bağlamaq üçün tullantıların qarşısının alınmasına və məsuliyyətli istehsalına, təkrar istifadəsinə, təmirinə və təkrar emalına diqqət yetirən yeni idarəetmə modelini gətirməklə yeni sənayelər üçün daha çox imkanlar və iş yerləri açır, emissiyaları azaldır və resurslardan səmərəli istifadəni artırır. Effektiv tullantı idarəetmə sistemi

istehsal sənayələrinin dayanıqlılığına və iqtisadi imkanların təşviqinə töhfə verərək biznesə əlavə dəyər qazandırır.

Tullantıların xəritələşdirilməsi fəaliyyətinin ümumi məqsədi resurs səmərəliliyini yaxşılaşdırmaq üçün variantlar hazırlamaq məqsədilə istehsal müəssisələrinin yaratdığı tullantı axınlarını müəyyən etmək, qiymətləndirmək və xəritələşdirməkdir.

Azərbaycanda EU4Environment təşəbbüsü çərçivəsində “Dairəvi İqtisadiyyat və Yeni Artım İmkanları” komponentinin icrasını təmin etmək məqsədilə UNIDO ACE Group Consultants MMC-nin lideri olduğu şirkətlər konsorsiumundan ibarət Milli İcraçı Tərəfdaşla müqavilə bağlamışdır. Ümumən, Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal üzrə işlər bu kimi digər fəaliyyətləri əhatə edir:

- RSDTİ klublarına dəstək
- Dairəvi iqtisadiyyat: Sənaye tullantılarının xəritələşdirilməsi
- Milli ekspertlərə təlim verilməsi
- Əlavə RSDTİ qiymətləndirməsi
- Məlumatlılığı və bilik mübadiləsini gücləndirmək

EU4Environment haqqında

“Avropa İttifaqı Ətraf Mühitə” (EU4Environment) təşəbbüsü Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə ətraf mühitlə əlaqəli fəaliyyətləri dəstəkləməklə, yaşıl inkişaf imkanlarını nümayiş etdirməklə və açmaqla, ekoloji risk və təsirlərin daha yaxşı idarə edəcək mexanizmləri müəyyənləşdirməklə öz təbii sərvətlərini qorumağa və əhəlinin ekoloji rifahını yaxşılaşdırmağa kömək etmək məqsədilə həyata keçirilir.

Bu təşəbbüs təqribən 20 milyon avroluq büdcə ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və beş Tərəfdaş təşkilat tərəfindən icra olunur: OECD, UNECE, UNEP, UNIDO və Dünya Bankı.

Layihə haqqında əlavə məlumat üçün baxın: www.eu4environment.org

Azərbaycanda RSDTİ fəaliyyətləri haqqında əlavə məlumat üçün baxın: <https://recp.aceconsultants.az/en>